



**Elşən
Mirişli**

*Gəncə şəhəri,
tarixçi*

(əvvəli ötən sayımızda)

1877-1878-ci illər Rus-Türk müharibəsində rus ordusunun və onun müttəfiqlərinin əsgərlərinin hədsiz çoxluğu nəticəsində Osmanlı İmperatorluq ordusu cəbhədən geri çəkilməyə başladı. Onların ardından Anadolu qədər Türk torpağı olan Rumelini rus soyqırımları nəticəsində on minlərlə müsəlman türk əhalisi tərk edərək İstanbulu köç etdi. Gələn mühacirlər hazırlanın xüsusi layihə əsasında Anadolunun müxtəlif bölgələrinə yerləşdirildi. Ölkənin olduqca çətin olan bu günlərində yeganə qanunverici orqan hesab edilən məclis isə anarxiya vəziyyətində idi.

Qurulan bu ilk məclis siyasi partiyalar yerine milliyyətçi qrupların mübarizə meydânına çəvrilmişdi. Konstitusiyanın təmin etdiyi şəxsi azadlıq hüququ, ölkənin qeyri-müsəlman əhalisi tərəfindən milli azadlıq və hətta muxtariyyət hüququ olaraq qəbul edildi. 1867-ci ildə Osmanlı İmperatorluğundan toplam əhalisi 40.000.000 qədərdi. Bunun 18.487.000 imparatorluğun Avropa hissəsində, Anadoluda 12.813.000, digər yerlərində 8.700.000 çatırdı. Bu böyük əhali kütlösünün içinde Türk əhalisi azlıq təşkil edirdi. Qanuni Əsasının 18-ci maddəsində Osmanlı İmperatorluğunun rəsmi dilinin Türkçə olduğu və dövlətin bütün qurumlarında bu dilin məcburi bilinməsi hökmü qanunla özəksini tapdı. İmperatorluğun Türk olmayan müsəlman əhalisi də muxtariyyət tələb edirdi. Yeni konstitusiyaya görə, rəsmi dil Türk dili olsa da, digər millətlərdən olan millət vəkilləri öz dillərinin də rəsmi dil olaraq qəbul edilməsini isteyirdi. Osmanlı dövlətinin hər millət vəkili mənsub olduğunu millətin problemləri ilə məşğul olurdu. Konstitusiyaya uyğun olaraq seçilən ikinci məclis isə 1878-ci ilin yanvarında toplandı. Rusların İstanbulda doğru irəliliyi bu günlərdə müxalif qüvvələrən ibarət bir qrup millət vəkili, başda sədrəzəm olmaqla hökumət kabinetinin istehfəsinə və müharibədə məglubiyətə səbəb olan ordu komandanlarının hərbi məhkəmədə mühakimə olunmasını tələb etdilər.

Sultan II Əbdülhəmid isə İbrahim Əthəm Paşanın yerinə Ahmed Həndi Paşanı sədrəzəmliyə gətirdi (11 yanvar 1878). Məclis isə hər bir nazirin məclisə hesabat verməsini və ordu rəhbərlərinin mühakimə edilməsində təkid edirdi. 22 yanvarda buna dair bir qərar qəbul edildi. Sultan məclis rəhbəri Ahmed Vəfik Paşanı məclisə göndərərək, tamamilə konstitusiyaya bağlı olduğunu və sədərət qurğunu da ləğv edə biləcəyini bildirdi. Sultanın bu sözlərinə baxmayaraq məclisə səddətli mübahisələr davam etdi. Sultan Əbdülhəmid rusların İstanbulu yaxınlaşdırığı bu günlərdə məclisdən bir qərar gözləsə də, bu məsələdə məclis tək bir qərar belə qəbul edə bilmədi

edə biləcəyini bildirdi. Sultanın bu sözlərinə baxmayaraq məclisə səddətli mübahisələr davam etdi. Sultan Əbdülhəmid rusların İstanbulu yaxınlaşdırığı bu günlərdə məclisden bir qərar gözləsə də, bu məsələdə məclis tək bir qərar belə qəbul edə bilmədi. Sultan, məclisin istədiyi adamları hökumətdən uzaqlaşdırmağa çalışan Ahmed Həndi Paşanı vəzifədən aldı və yerinə Ahmed Vəfik Paşa baş vəkil olaraq təyin edildi (4 fevral 1878). Baş vəkilin vəzifələri məclisin qəbul etdiyi qanunları sultana bildirmək və nazirlər kabinetinin fəaliyyətini tənzimləmeklə məhdudlaşmışdı. Ruslarla Ədirləndə müvəqqəti atəşkəs imzalandı (19 fevral 1878).

Sultan Əbdülhəmid rusları sülh danışqlarına hazırlıq üçün sarayda fövqalədə mə-

necə başladığını və sarayın ruslarla müharibəni başlatmadığını bildirdi. Ancaq Ahmed Əfəndinin sultani təqsirləndirən fikirlərində təkid etməsinin ardından Sultan Əbdülhəmid yenidən sözü aldı. Bütün bunların qəsdən söyləndiyini iddia edərək, özünün sadəcə vəzifəsini yerinə yetirdiğini təkrarladı. *Məclis vəkilinin sultana qarşı bu qədər sərt şəkildə çıxışını həzm edə bilməyən Sultan Əbdülhəmid 'Men bundan sonra Sultan Mahmudun yolunu ilə getməyə məcburam' dedi və konstitusiyanın ona verdiyi hüquqa əsasən, 13 fevral 1878-ci il tarixində Məclis-i Mehbusanı müddətsiz olaraq tətillə yolladı. Buna baxmayaraq mütləqiyətə qayıtmadı və qəbul etdiyi bütün qanunlarda məşrutiyət və konstitusiyadan tez-tez bəhs etdi. 10 ay 25 gün davam edən bu ilk məclis dövründə sonra konstitusiyalı idarəcilik sistemi sadəcə sözde*

ügruna Kipr adasını əldən çıxarmışdı. Ancaq Berlin konfransı gözləniləndiyi kimi keçmədi. İngiltərə və etdiyi hərbi dəstəyi vermədi. 13 iyulda imzalanan Berlin müqaviləsi ilə Osmanlı imperatorluğu böyük miqyasda torpaq itirmiş, Rusiyaya qarşı isə olduqca böyük miqdarda döyüş təzminatı ödəmek qəbul edilmişdi. Bundan başqa Kiprin İngiltərəyə tərk edilməsi, digər dövlətləri də bu məsələdə şirnikləndirdi. İngiltərənin təşviqi ilə Bosniya-Herseqovinanın idarəsi Avstriyaya verildi. 1881-ci ildə Fransa Tunisə, erətəsi il isə İngiltərə Misirə əl qoydu. Bolqarlar isə 1885-ci ilde şərqi Rumeli torpaqlarını işğal etdilər.

Sultan II Əbdülhəmid xüsusilə də, böyük dövlətlərin müxtəlif yollarla Osmanlı İmperatorluğunda dövlət adamlarını ələ almasından çəkinərək müəyyən tədbirlər aldı.

Ruslar özlərinin nəzarətində olan torpaqlarda erməniləri ruslaşdırmağa başladılar. Tədricən ruslardan çox rus oldular. Tədricən onlara ukraynalı və beloruslardan yaxın oldular. Rusların qısqırtması ilə 8 avqust 1894-cü ildə Bitlis vilayətinin Sasun qəsəbəsindən çıxaraq ermənilər müsəlman əhalini qətl etməyə başladılar. Üşyan Dördüncü Osmanlı İmperatorluq ordusu tərəfindən basdırıldı. Sasun qəsəbəsində 8000 erməni qarşı 12.000 müsəlman var idi

400 çadırla qurulan Dünya Dövləti-Osmanlı İmperatorluğu



Sultan II Əbdülhəmid isə İbrahim Əthəm Paşanın yerinə Ahmed Həndi Paşanı sədrəzəmliyə gətirdi (11 yanvar 1878). Məclis isə hər bir nazirin məclisə hesabat verməsini və ordu rəhbərlərinin mühakimə edilməsində təkid edirdi. 22 yanvarda buna dair bir qərar qəbul edildi. Sultan məclis rəhbəri Ahmed Vəfik Paşanı məclisə göndərərək, tamamilə konstitusiyaya bağlı olduğunu və sədərət qurğunu da ləğv edə biləcəyini bildirdi. Sultanın bu sözlərinə baxmayaraq məclisə səddətli mübahisələr davam etdi. Sultan Əbdülhəmid rusların İstanbulu yaxınlaşdırığı bu günlərdə məclisdən bir qərar gözləsə də, bu məsələdə məclis tək bir qərar belə qəbul edə bilmədi

lis topladı. Baş vəkil Ahmed Vəfik Paşa rusların təklif etdiyi sülh şərtlərini bildirdi və məclisde iştirak edənlərin fikirlərini aldı. Hamının sülhərəst münasibət bildirməsinin ardından millət vəkillərdən Ahmed Əfəndi birdən ayağa qaldı və sultani görünməmiş bir şəkildə təqsirləndirərək məclisin olmadığını bildirdi. Sultan Əbdülhəmid isə vəkile şəxsən cavab verərək, bu məharibənin səbəbkər olmadığını sadəcə vəzifeinə uyğun olaraq məclisin qərarlarını təsdiq etdiyi və bunun üçün millətindən mükafat gözlədiyi bildirdi və sözü xəzinə naziri Mehmed Səid Paşa verdi. Səid Paşa məharibənin

gəldi və dövlətin idarəsi Sultan Əbdülhəmidin əlinde cəmləndi. 3 mart 1878-ci ildə ruslarla San-Stefano sülhü imzalandı.

İngiltərə, Paris sülhünün şərtlərinə zidd olması səbəbiylə San-Stefano müqaviləsinin beynəlxalq bir konfransda yenidən müzakirə edilməsini tələb etdi. Gizli danışqların sənunda, Kiprin idarəesini müvəqqəti olaraq İngiltərəyə təhvil verən sülh müqaviləsi 4 iyunda imzalandı. İngilislərin hərbi hədə-qorxusundan sonra sultan, Kiprin idarəcilik sisteminin dəyişdirilməsi haqqında İngiltərədən yazılı sənəd alaraq sülhü təsdiqlədi. Osmanlı diplomatiyası Berlin konfransında vəd edilən hərbi dəstək

Hökumət üzvlərinə inanmadığı üçün Qazi Osman Paşa və Ahmed Cövdət Paşa kimi mühabizəkar və dürüst dövlət adamlarının dəstəyi ilə idarəni öz əline alaraq Yıldız sarayına cəmlədi. Özündən əvvəlki iki sultanın çevrilişle taxtdan endirilməsi, onda özünü də devrilmək qorxusunu yaratmışdı.

Berlin Konqresində erməni məsələsi

Berlin konqresi ərefəsində erməni patriki Çara Osmanlı İmperatorluğunda yaşayan ermənilərin ruslara saygı və şükranlarını göstərmek üçün Sankt-Peterburqa bir temsilçisini göndərdi. Çarın himayə-

sinə siğindıqlarını elan etdi. Keşish Kerimyan bir qrup erməni ilə Avropa paytaxtlarını dolaşaraq erməni dövləti yaratmaq üçün kömək istədi. Osmanlı İmperatorluğunda yaşayan millətlərdən yalnız ermənilər heç bir yerde çoxluq təşkil etmirdilər. İmperatorluqda heç bir erməni şəhər və vilayəti yox idi. Aparıcı Avropa dövlətləri bu vəziyyəti yaxşı bildikləri halda Berlin Konqresində 61-ci maddəni saldılar. Guya ermənilərlə məskuləşmiş vilayətlər varmış. Burada islahatlar aparılmalı muxtariyyət verilməli, onların bütün ehtiyacları qarşılıqlı idi. Ermənilər azlıq olduğunu və torpaqları olmadığı üçün heç bir islahat aparmaq mümkün deyildi. Qaraçılardan kimi ermənilər də dönyanın her yanına səpələnib yaşayırdılar. 1828-ci il Türkmençay müqaviləsi ilə rus mamaçlığı ile Azərbaycan torpaqlarında Qafqazda yeni millət ermənilər məskunlaşdırıldı. Rus soyqırımları ilə Azərbaycan Türkleri mehv edilir ermənilər məskunlaşdırıldı.

Ruslar özlərinin nəzarətində olan torpaqlarda erməniləri ruslaşdırmağa başladılar. Tədricən ruslardan çox rus oldular. Tədricən onlara ukraynalı və beloruslardan yaxın oldular. Rusların qısqırtması ilə 8 avqust 1894-cü ildə Bitlis vilayətinin Sasun qəsəbəsindən çıxaraq ermənilər müsəlman əhalini qətl etməyə başladılar. Üşyan Dördüncü Osmanlı İmperatorluq ordusu tərəfindən basdırıldı. Sasun qəsəbəsində 8000 erməni qarşı 12.000 müsəlman var idi.

İngilis Sir Mark Seyks ermənilərin gerçek mahiyyətləri və istəkləri haqqında diqqət çəkici bilgi verməkdədir. Bu zata görə, ermənilər aşağılıq insanlardır və insana nifrat təqdim etməkdədir. Yəhudilərin yaxşı tərəflərinin çox olmasına rəğmən ermənilərin heçbir yaxşı tərəfi yoxdur. Özlərindən olanlara belə mərhəməti olmayan insanları.

(ardı var)